

*Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin müsahibəsi*

**(əvvəli ötən sayımızda)**

- Biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox yaxşı münasibətlər qurmuşuq. Xarici ölkələrə səfər edəndə Dövlət Komitəsi bizim görüşlərimizi təşkil edir. Eyni zamanda Gənclər Fondu ilə də bizim yaxşı münasibətlərimiz var. Gənclər bizim ətrafımızda təşkilatlanma, dəstək üçün yardım edirlər. Bizim Qarabağ könüllüləri Diaspora könüllüləri ilə çox sıx işləyir. Sosial şəbəkələrdə bizim könüllülər çox aktiv fəaliyyət göstərib, paylaşımlar edirlər. Dediym kimi, gənclər, könüllülər bizim gələcəyimizdir.

- Növbəti sualımız Cənəvəde Azərbaycan və Ermənistən Xarici İşlər nazırlarının görüşü ilə bağlıdır. Bu yaxınlarda bildiyiniz kimi, hər iki ölkənin xarici işlər naziri 11 saatda yaxın dialoqda oldu. Bu danışçılar prosesi ilə bağlı Azərbaycan hökuməti Qarabağ icması ilə hər hansı fikir mübadiləsi aparıb? Yəni, danışqların gedisi ilə bağlı sizə məlumat verilib?

- Danışçılar hazırda Azərbaycan ali rəhbərliyi ilə Ermənistən arasında aparılır. Ona görə də hazırlıku bu məhələdə icmalararası hər hansı bir dialoqdan, icmaların bu məsələdə iştirakından səhbat getmədiyinə görə, 80 mindən çox Dağlıq Qarabağ azərbaycanlıları olaraq biz də prosesi izləyirik. Danışqlardan nəticəyə yönələn bir sonluq gözleyirik və ümidiyimizi də buna yönəldirmişik. Amma icma olaraq həmişə dövlət qurumları ilə hökumətimizin qarşımızda qoyduğu müvafiq təlimatlar əsasında əməkdaşlığını davam etdiririk. Biz ictimai birlilik, icmayıq, seçilmiş orqaniq. Amma bununla yanaşı dövlət və qeyri-dövlət qurumları ilə də əlaqə saxlayıb, əməkdaşlıq edirik. Hələ ki, danışçılar sərf iki ölkə arasında getdiyi üçün bizim bu məhələdə iştirakımız indi müzakirə obyekti deyil.

- Bəzən Ermənistən tərəfi bildirir ki, Qarabağın Azərbaycanlı icmasının danışqlarda dördüncü tərəf olmasına imkan vermərik. Yəni rəsmi Bakı, İrəvanla yanaşı Qarabağdakı qondarma rejim və Qarabağ icmasının danışqlarda iştirakını nəzərdə tutur. Bu format sizin fikrinizə nə dərəcədə realdır?

- Əgər tərəflər arasındaki danışqlarda icmaların iştirakı nəzərdə tutulsalar, hər iki icmanın görüşdə iştirakını nəzərdə keçirilə bilər. Dağlıq Qarabağın erməni icmasının üçüncü tərəf kimi, yəni yalnız onların danışqlarda iştirakından səhbat gedə bilməz. Çünkü bunu ATƏT-in Minsk Qrupunun həmsədrleri özləri müəyyənleşdirirlər. Rusyanın Xarici İşlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıya geləndə də özü bunu bəyan etdi. Ermənilərin üçüncü tərəf kimi Dağlıq Qarabağ ermənilərini danışqlara qatmasından səhbat belə gəde bilməz.

- Növbəti sualımız Dağlıq Qarabağdakı demografik vəziyyətə bağlıdır. Dağlıq Qarabağdakı qondarma rejim əhalisinin sayının 150 min keçidiyini bildirir. Hər dəfə danışqlar prosesində gələcəkdə referandum olsa, Dağlıq Qarabağda ermənilərin say üstünlüğünü vurğulayırlar. Siz Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının real nisbetini neca qiymətləndirirsınız? Bizim icma üzvlərinin sayı nə qədərdir?

- Elə ilk olaraq öz icmamızdan danışaraq deyim ki, azərbaycanlı icma üzvlərinin sayı 80 mindən çox-

dür. O ki, qaldı erməni icmasının irəli sürdüyü rəqəmlərə, orada şübhəli məqamlar var. Çünkü, ümumi Ermənistən demografik vəziyyətinə, əhalinin azalması ilə bağlı faktlara, rəqəmlərə nəzər salsaq onda nə cür ola bilər ki, o vaxtı Dağlıq Qarabağda mövcud olmuş 140 minlik əhali birdən-birə o qədər artsın.

Biz əminik ki, necə ki, Ermənistən əhalisinin sayında son illər böyük azalma var, eləcə də iki qat azalma Dağlıq Qarabağda da var. Çünkü hansi ağıllı insan mühərbişə şəraitində olan torpaqda məskunlaşır.

Məsələn, bir iş adamı heç vaxt Dağlıq Qarabağda, ataşəksin pozulduğu yerde biznes qurmaz. Orada yalnız ermənilər qanunsuz olaraq Yaxın Şərqiən gətirdikləri insanları məskunlaşdırırlar. Bununla da inanıram ki, say çox olsun. Deqiq statistikani demək mümkün deyil. Nə ermənilər onu açıqlayalarlar, nə də beynəlxalq təşkilatlar ora gedib dəqiq sayı deyərlər. Amma deyim ki,

bağlı tarixi əlamətdar hadisələri qeyd etməsi ilə bağlı olacaq. Məsələn, 1920-ci ilin martında Dağlıq Qarabağda baş verən erməni üşyərini Azərbaycan Xalq Cümhuriyyəti, general Xosrov Paşa bəy Sultanov yatraraq Şuşanı da azad etmişdi. Belə tarixi günlərlə bağlı konkret təqvim və planlar var mı?

Bizim illik fəaliyyət planımız var. Orda bütün bu tarixi, mühüm hadisələrin ildönümünü qeyd etmək məsələləri dayanır. Amma təbii ki, mən özüm də bu cür tarixi hadisələri pessimist ruhda deyil, çağdaş dünyamızın çağırışlarına uyğun qeyd edilməsinin tərəfdarıyam.

Məsələn, qarşidan böyük faciə, Xocalı Soyqırımı gəlir. Biz burada tədbirləri keçirəndə də elə keçirməliyik ki, beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib istəyimizə nail olaq. Ona görə bu tədbirləri keçirəndə elə plan qurmaq lazımdır ki, keçən illərdəkim ki mi şablon olmasın.



## "Gərək dünyada bütün azərbaycanlıları öldürəsən ki, Şuşa işğalda qala"

bizim icmamız sayca onlardan az deyil. Hardasa erməni icması ilə azərbaycanlı icması arasında say hesabı 50/50-dir. Orda heç 100 min insanın olmasına mən inanıram.

- Ermənilərlə azərbaycanlıların birge yaşayışını neca təsvir edirsiniz? Adətən deyirler ki, mühərbişədən sonra bu məsələ problem yara-

Məsələn, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində filmlər çəkilir, yeni yanaşma metodlarından istifadə edərək xaricilərin iştirakı ilə tədbirlər, bəddi-elmi konfranslar təşkil edilir. Yəni biz Xocalı Soyqırımıni görüb, ağlamalı yox, eksinə vətən-pərvərlik ruhumuzu qaldırıb döyüşməyə hazır olmaliyiq. Yoxsa ki, bəd-

də mən icmanın tədbirlərinə gelib, ümumi işlərde yaxından iştirak edirdim. Elə oldu ki, mən icma üzvlərindən də bura gəlməyimlə bağlı fikirlər eşitdim. Tədbirlərdə çox iştirak edəndən sonra, artıq növbəti qurulmayı keçirilmemişden qabaq insanlar mənim sadə kimi namızedliyimi irəli sürmək üçün hərəkətə keçdilər. Mən

Size bir məsələni də deyim. Atam Xankəndi Pedoqoji Universitetində oxuyan illərdə Qriqori adlı bir erməni tanışi var idi. Yadimdadır ki, o azərbaycanlılardan o qədər xoş münasibət göründü ki, həmişə danışında deyirdi ki, Xankəndidə yaşayışında azərbaycanlılar çox sadələvh, səmimidir. Amma ermənilər çoxbilmişdir. Atam danışır ki, Qriqori kimi adamlar azərbaycanlılarının deportasiya edilməsinə çox məyus olmuşdu. İndi onun kimi adamlar erməni icmasının içərisində çıxıb danışsa, bəlkə onda o icma bir az silkələnib, özünə gələr.


Cənəvədə o icmada olanların çoxu diaspora bağlı olan, radikal insanlardır. O vaxtlar Dağlıq Qarabağın erməni icması içerisinde Azərbaycanı sevenlər çox idi. Elələri var idi ki, gelib deyirdi ki, Allah millyətçi erməniləri məhv eləsin. Amma indi hansısa Los-Ancaleşdən olan tör-töküntülər, fransızlar gelib orada camaatin başını aldadırlar. Səmimi deyim ki, ermənilər qarşı nifrətim yoxdur, amma sabah mühərbişə başlaşa, mən əlimə silah alıb erməni əşerini məhv edəcəm. Ancaq erməni qadınlarına, uşaqlarına əl qaldırmaram. Türkər heç vaxt qurşaqdan aşağı vurmaz.

- Son olaraq, boy-aşa çatlığıınız Şuşa şəhəri haqqında sualımız var. Sizə, Azərbaycan əzəli torpağımız olan Şuşanın işğalı ilə nə itiridi?

- Təbii ki, erməni tərəfinin yaranmış xaçdan istifadə edərək Şuşanı işğal etməsi bizim üçün böyük bir zərba oldu. Amma bəi qədər tarixə qayıtsa görərək ki, bu sadəcə müvəqqəti bir haldır. Çünkü 1905-ci ilədə ermənilər hücum edib Şuşanı yandırılmışdır, 1918-ci il Mart qırğınları olanda Şuşa da zərba almışdı. Yəni biz Şuşaya döñəcəyik.

Mükən deyil ki, Şuşa bizdən tamamilə qopsun. Gərək bütün dünyaya azərbaycanlılarını öldürüsən ki, Şuşanı geri qaytarmaq ideyası tamamilə ölsün. Sonuncu azərbaycanlı qalanadək işğal altında olan torpaqlarımızın azad olunması əzmi yaşıyacaq.

Vüqar İSMAYILOV  
Əzizə ZEYNAL  
Modern.az



dir. Yəni tərəflərin bir şəhərdə, bir küçədə yaşaması mümkün olmur. Siz neca, bunu mümkün hesab edirsinizmi?

- Mən bunu istisna etmirəm. Məsələn, Xankəndidə 16-17 minə yaxın azərbaycanlı yaşayırı, Şuşada əhalinin 99 faizi azərbaycanlı id. Yəni biz demirik ki, gedək Xankəndidən erməniləri qovaq, ancaq azərbaycanlıları məskunlaşdır. Əvvələdə də olduğu kimi qonşu kimi yaşaya bilerik. Hər halda biz o torpaqlara qayıtdıqdan, erməni işğalçıları o torpaqlardan çıxdıqdan sonra yerli ermənilərlə normal münasibətlər qurub, yola gedə bilərik. Yetər ki, ermənistən işğalçı qüvvələri ordan çıxıslar. Mümkün olmayan bir şey yoxdur. Sovet, Çar Rusiya dövründə Azerbaycan ermənilərə qıcaq açıb, onlara mehriban münasibət göstərib. Düzdür, onlar bundan istifadə et-sələr də, biz Azərbaycanın bütövlüyü çərçivəsində yenidən birge yaşa-ya bilərik.

- Növbəti sual sirf sizin fəaliyyətinizə bağlı olacaq. Nece oldu ki, diplomatik fəaliyyətdən icma rəhbərliyinə gəldiniz?

bin notlar üzərində köklənmək olmaz. Şəhidlərimizin ruhu qarşısında baş ayıb, nikbinliklə döyüşə hazır olmalıyiq. İnformasiya savaşı, lazımlı gələrsə ordumuzun savaşı olmalıdır.

- Son bir ayda icma aktiv olaraq görüşlər heyata keçirir. Maraqlıdır, icmanın qarşida hansı planları var? Daha hansı görüşlər gözənlər?

- Qarşida planlar çoxdur, beynəlxalq səfərlər var. Yerli diplomatik nümayəndələrlə də intensiv işləmək niyyətəmiz var. Eyni zamanda biz bu günlərdə videomüracət kampaniyası başlatmışıq ki, burada müxtəlif yaş katəcəriyalarından olan insanlar dünya ictimaiyətine müraciət edir. Bu kampaniyani davam etdirməyi düşünürük. Dediym kimi, sakit dayanmaq yoxdur, işğal altında olan torpaqlarımıza qayıdana kimi tədbirlərimiz, kampaniyalarımızı davam etdiriləcək.

- Növbəti sual sirf sizin fəaliyyətinizə bağlı olacaq. Nece oldu ki, diplomatik fəaliyyətdən icma rəhbərliyinə gəldiniz?

- Diplomatik fəaliyyətdə olarkən

də dedim ki, seçkili orqan olduğuna görə də bura iştirak edim. Çünkü diplomatik xidmət də bilavasitə dövlət qurumudur, seçkili qurultay vəsittəsi icmaya xidmət etmək isə də daha şərəflidir. Amma diplomatik xidmət fealiyyəti də mənə çox şey öyrətdi. İndiki işlərimdə diplomatik fəaliyyəti min də öz töhvəsi var.

- Tural müəllim, bildiyimiz qədəri ilə əslən Şuşadansınız. Bəy, xan yetişdirən Qarabağ torpağında bu zümrələrə mənsub qohumunuz ya belə deyək, əcdadınız var? O vaxtlardan qalan xatirələriniz barədə da nişmanınızı isterdik?

- Əslən Şuşadanam, bəli. Amma Xankəndidə dünyaya gəlmisəm. Ana tərəfdən babalarım Qarabağ Xanlığının əsasının qoyulduğu yera qədər gedib çıxırlar. Çünkü anam atası bəy nəslindən olub. Hətta onun babası da çar Rusiyası dövründə onun həmişə xüsusi bəy geyimində olub. O mənada həm də onlar varlı, köklü bəylərdən olub. Ata tərəfdə isə anam qədər dərin köklər yoxdur, amma ata tərəfdən də Qarabağlıyam.